

<b>Maliyyə vəziyyəti haqqında hesabat, 30 İyun 2022 tarixinə, min manatla</b>	
<b>Aktivlər:</b>	<b>383,762.06</b>
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən blokləşdirilmiş nağd vasitə	131,784.53
Ticarət və investisiya qiymətli kağızları	34,227.16
Banklar və digər maliyyə institutlarındakı depozitlər	14,620.00
Banklar və digər maliyyə institutlarına verilən kreditlər	0.00
Müştərilərə verilmiş kreditlər	220,903.70
a) istehlak kreditləri	40,801.73
b) biznes kreditləri	159,878.21
c) daşınmaz əmlak kreditləri	20,223.76
d) digər kreditlər	0.00
(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)	37,978.86
Müştərilərə verilmiş kreditlər (xalis)	182,924.85
Əmlak və avadanlıqlar	4,039.02
Qeyri-maddi aktivlər	6,883.96
Taxirə salınmış vergi aktivləri	324.56
Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	0.00
Digər aktivlər	8,957.99
<b>Öhdəliklər:</b>	<b>299,875.66</b>
Depozitlər	270,549.95
a) fiziki şəxslərin depozitləri	68,745.05
b) hüquqi şəxslərin depozitləri	201,804.91
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	0.00
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər	23,429.67
Borç qiymətli kağızları	0.00
Cari vergi öhdəlikləri	222.67
Taxirə salınmış vergi öhdəliyi	0.00
Subordinasiya borç öhdəlikləri	0.00
Digər öhdəliklər	5,673.37
<b>Kapital:</b>	<b>83,886.40</b>
Səhmdar kapitalı	55,380.70
Səhmin qiymətinin dəyişməsinə görə (zərər)	0.00
Bölüşdürülməmiş mənfəət	25,572.67
Ümumi ehtiyatlar:	2,933.03
a) kreditlər, lizinlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2,933.03
b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar	0.00
c) digər ümumi ehtiyatlar	0.00
<b>Cəmi öhdəliklər və kapital</b>	<b>383,762.06</b>

<b>Mənfəət və zərər haqqında hesabat, 30 İyun 2022 tarixinə, min manatla</b>	
<b>Faiz gəlirləri:</b>	<b>12,121.41</b>
Müştərilərə verilmiş kreditlər	11,166.03
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri	0.00
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri	138.83
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri	816.46
Digər faiz gəlirləri	0.09
<b>Faiz xərcləri:</b>	<b>937.38</b>
Depozitlər üzrə faizlər	656.84
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri	0.00
Calb edilmiş kreditlərə görə ödənilən faizlər	257.76
Pul bazarı alətlərinə ödənilən faizlər	0.00
Qiymətli kağızlar üzrə faizlər	0.00
Digər faiz xərcləri	22.78
<b>Xalis faiz gəliri(zərəri)</b>	<b>11,184.03</b>
<b>Qeyri-faiz gəlirləri:</b>	<b>8,381.61</b>
Alınan haqq və kommissiya gəliri	5,526.48
Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)	2,849.76
Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər	0.00
Digər gəlirlər	5.37
<b>Qeyri-faiz xərcləri:</b>	<b>15,078.22</b>
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər	5,311.98
Ümumi və inzibati xərclər	3,335.11
Amortizasiya xərcləri	1,887.58
Digər xərclər	4,543.55
<b>(Mümkün zərərlər üçün yaradılan ehtiyatlar)</b>	<b>2,476.63</b>
<b>Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)</b>	<b>2,010.79</b>
<b>Mənfəət vergisi</b>	<b>649.32</b>
<b>Dövr üzrə xalis mənfəət</b>	<b>1,361.47</b>